



# O, bir məktəb idi

**1958**

-ci ilin yanvarında Azərbaycan mətbuatında yenilik baş verdi. "Bakı" axşam qəzeti nəşrə başladı və ilk gündən özünə oxucu toplaya bildi, o zamanın mətbuat orqanları üçün bir növ səciyəyi olmayan operativ və maraqlı xəbərləri, materialları ilə diqqət çəkdi. Doğrudur, qəzeti o dövr mətbuatının öncülləri olan "Kommunist", "Bakinski raboçı", "Vişka", "Azərbaycan gəncləri" və digərləri ilə bir sıradə ayaqlaşa biləcəyinə şübhə edənlər də olmuşdu. Ancaq "Bakı" dərhal mətbuatımızda özünün əvəzsiz yerini təsdiqlədi. Bunun əsas səbəbi qəzeti baş redaktoru Nəsir müəllimin peşəkar qəzetçiliyindən, günün müasir tələbləri ilə ayaqlaşmasından savayı, geniş dünyagörüşlü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ətrafına toplaması, onların yaradıcılıq imkanlarının üzə çıxarılması üçün şərait yaratması idi. O zaman müxtəlif yazı üslubu olan jurnalımlar vahid şəkildə kollektivdə birləşərək axşam qəzeti yaradıcılıq simasının müəyyənləşməsində, ilk uğurlarında ciddi rol oynadılar.

Nəsir İmanquliyev 1911-ci il dekabrin 22-də Bakı şəhərində anadan olmuş, 1925-1926-ci illərdə Bakı şəhərində peşə məktəbini bitirmiş, 1926-ci ildə komsomol sıralarına qəbul olunmuş, 1934-cü ildə Bakıdakı Lassal adına Neft Texnikumuna daxil olmuşdu. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində, yeni 1934-1952-ci illərdə çap olunmağa başlamışdı. O, "Kommunist", "Yeni yol", "Gənc işçi", "Vətənin səsi" qəzeti lərində ədəbi işçi, ədəbi şöbənin müdürü müavini, şöbə müdürü, məsul katib, redaktor vəzifəsində çalışmışdı. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə siyasi işçi kimi Krim cəbhəsinə göndərilən Nəsir müəllim orada "Vuruşan Krim" qəzeti yaradı. Məsul katibi olmuş, eyni zamanda hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərmışdı.

Moskvada Mərkəzi Qəzet kursunu bitirəndən sonra o, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, 1948-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilini başa vurmağı tələb etmişdi.

..."Bakı"nın oxucularının sayı və qəzeti tirajı ilə bəllər artırdı. Şəhərin rusdilli sakinlərinin axşam qəzeti ehtiyacını nəzərə alan baş redaktor 1963-cü ilin yanvarında "Bakı" axşam qəzeti də nəşrinə nail oldu. Bu isə o qədər də asan başa gelmedi... O, "Bakı"nun da yaradıcı heyətinə zamanın məşhur qələm sahiblərini cəlb edə bildi.

Ümumiyyətlə, Nəsir müəllimin kadri seçimində öz metodu vardı. Redaksiyanın geləcək əməkdaşını o, aylarla, bəzən də illərlə nəzərdə tutub müşahidə edər, sınaqdan keçirib işə götürürdü.

Özü də onların birini bilavasita istehsalatdan, digərini yaradıcı insanlar içərisindən, bir başqasını isə dərs dediyi tələbələrinin arasından seçirdi.

Nəsir müəllimə hamı hörmət edirdi, bu isə ilk növbədə onun xarakterindən, kollektivə rəhbərlik etmək bacarığından irəli gəldi, çünkü o, ağıllı, müdrik, bütün hərəketlərinə məsuliyyət daşıyan, uzaqgörən insan, əvəzsiz redaktor idi. Belə insanlar isə hər sahədə ölçülü-biçili olurlar.

"Bakı" qəzeti də işlər digər qəzetlərdən fərqli, həm də gərgin idi. Hər bir nömrənin materialları gündüz saat bireyədək, uzaqbaşı saat üçədək tam hazır olmalı idi və bu cür iş rejimi "Bakı" üçün qanuni hal almışdı. Çünkü paytaxt sakinləri işdən çıxanda "Bakı" və "Bakı" qəzeti lərinin təze nömrələrini ya köşklərdən almırlıdalar, ya da eve qayidanda qəzet onların stolunun üstündə olmalıdır. Bu, Nəsir müəllimin redaksiyada yaradığı dəmir nizam-intizam, qayda-qanun idi və onu heç kimin pozmağa hüquq yox idi. Əslində, başqa cür işləmək də

mümkün deyildi, eks-təqdirdə "Bakı" qəzeti digər qəzətlərdən seçilərək, "axşam" qəzeti adını doğrultmadır və 120-130 min tirajla çap olunmazdı. Nəsir müəllim redaksiyada, bax belə qayda-qanun, dəmir intizam yaratmışdı.

Nəsir İmanquliyevin 60-80-ci illərdə redaksiyadakı yaradıcılıq məktəbi böyük potensiala malik xeyli istedadlı jurnalist nəslə yetişdirib ərsəyə çatdırılmışdı. Məhz onların hesabına respublikanın bir sıra aparıcı mətbuat orqanları öz heyətlərini möhkəmləndirdilər. Nəsir müəllim öz yetirmələrinin uğurlarına çox sevinirdi. Elə müxtəlif mətbuat orqanlarında, dövlət-hökumət aparatlarında, mühüm elmi idarə ve təşkilatlarda rəhbər vəzifələr tutan keçmiş əməkdaşlar da hər zaman onu ehtiramla anır, axşam qəzeti lərinin, xüsusən də Nəsir İmanquliyevin məktəbindən çıxdıqlarını qürur hissi ilə bildirirdilər.

30 illik redaktorluğu dövründə Nəsir müəllimin çətinlikləri, mürkəkəb məqamları da çox olmuşdu. Təbii ki, o dövrün qəzetçiliyi indiki ilə müqayisəyə gəlməz. O zaman Mərkəzi Komitə, Bakı Komitəsi vərdi, senzorun qılincının dalı da kəsirdi, qabağı da. Yazılan hər yazı, hər cümle, hər söz süzgəcdən keçirilir, sonra sehifəyə çıxarılrı. Hər hansı yazida kiçik bir fikir başqa cür yozulsayırdı, o zaman partiya-bürokrat rejimin silahı işe düşürdü. Bəli, hər bir əməkdaşın, kiçik ədəbi işçidən tutmuş baş redaktoradək hamının başı üzərində bir "domok!" qılinci vardi.

Redaktor-novator olan Nəsir İmanquliyev məhz bir neçə dəfə "partiya normalarından" azacıq "kənara çıxməq" təşəbbüsü üçün başına cəncəl də açmışdı.

Nəsir müəllim əsl qəzetçi idi, nə şeir yazardı, nə də hekayə, povest. Heç oçerk, publisistik məqale də yazmazdı. Hərdən qəzeti baş məqaləsini hazırlayırdı. Yazdığı məqaləni isə özündən başqa kiməsə oxutdurardı. Ağlılı məsləhəti, təklifi dərhal qəbul edərdi. Ədəbiyyatın heç bir janrı üzrə yazıl-b-yaratmasına da o, əsl ədəbiyyat, incəsənət və mədəniyyət adamı idi. Bu sahədə yazılın yazıların heç birinin üzərində ötəri keçib getməzdı, fikrini bildirirdi. Poeziyani isə daha çox sevərdi. Qəzətdə tənqid üçün geniş meydən açmışdı, hər nömrədə bir neçə tənqid yazı verilirdi.

Mətbuatımızın bu cəfəkeş nümayəndəsi, Nəsir Əsədulla oğlu İmanquliyevi onun doğum günü ərəfəsində xatırlayarkən Bakı Dövlət Universitetində 50 illik elmi-pedaqoji fəaliyyətini yada salma-maq mümkün deyil. Ətən bu illər ərzində o, universitetin jurnalistika fakültəsinin, eləcə də kafedranın formallaşmasında böyük rol oynamışdı. Nəsir müəllimin elmi-pedaqoji fəaliyyəti mətbuat tarixinə

qızıl hərflərlə yazılıb. Vaxtı ilə dərs dediyi tələbələri sonradan onunla ciyin-ciyinə bu ali məktəbin auditoriyalarında işləyir, mühazirələr oxuyurdu. Yetirmələrdən bəziləri bu işi hələ də davam etdirir.

Onun müəllifi olduğu dərs vəsaitləri indi də aktuallığını, dəyərini saxlamaqdadır. Tələbələrinin qəlbində heykəl kimi ucalmışdı. Qələm əhlinə, jurnalist peşəsinə sədaqətli olmayı, Vətənə, xalqa təmənnəsiz xidmət göstərməyi təlqin edirdi. Bu gün jurnalistika sahəsində çalışdığını, çoxsaylı jurnalist ordusunun üzvü olduğum üçün mən də böyük ustada borcluyam, onun məktəbini keçdiyim üçün taleyimə minnətdaram. Humanist, xeyirxah, sadə bir insan... Mən onu bele tanıdım, yaddaşma da belə həkk etdim. Onu həmişə jurnalistliyin, pedaqoqluğun en yüksək zirvəsində gördüm.

Nədənsə, bəzən həyatın yazılmayan qanunları yazılınlardan daha işlek olur. 80-ci illərdə, mən onun tələbəsi olduğunu dövrlərdə Nəsir müəllim həyatının ən keşməkeşli dövrünü yaşayırı. Bəzi rəhbər qüvvələr onu rahat buraxır, işdən kənarlaşdırmaq üçün "əsas" axtarır, bu yolda dəridən-qabıqdan çıxırılar. Nəsir müəllim isə dözür, işini həmişəki kimi davam etdirirdi.

1978-ci ildə "Bakı"nın 20 yaşı tamam olurdu və Nəsir müəllim yuxarı dairələrə əvvəlcədən xəbər versə də, qəzeti bu əlamətdar ildönümünü keçirməyə ona icazə vermədi. Təbii ki, bu, onun tələbələrini də çox sarsıtmışdı. İllər sonra, 2006-ci ildə ölkə başçısı İlham Əliyevin imzaladığı Sərəncam sanki onu sevənlərin üzərindən böyük yük götürdü, yanın, alovlanan ürəklərə su çilədi. Sərəncamda deyilirdi: "...Bakı şəhəri İcra Həkimiyəti Nəsir Əsədulla oğlu İmanquliyevin yaşadığı binaya (Nizami küçəsi 66) xatirə lövhəsinin vurulmasını təmin etsin."

Nəsir müəllimin xatirəsinin əbədiləşdirilməsi barədə sərəncam hamını, xüsusən də onun tələbələrini çox sevindirmişdi. Bu sərəncam təkcə qocaman jurnalist, respublikamızda əksər jurnalistlərin müəllimine hörmət və ehtiram əlaməti deyil, hər bir qələm sahibinə, zəngin tarixi olan Azərbaycan jurnalistikasına, bütövlükdə Bakı Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinə bəslənən hörmət və məhəbbətin təzahürü idi.

Nəsir müəllim 82 il özür yaşadı, əyil-mədən, sinmədan, əqidəsindən dönmədən ləyaqətlə yaşadı, insanları sevdி və sevildi. Bax, elə bu sevginin işığında Nəsir müəllim həmişə hörmətlə xatırlanacaq, çünkü könüllərdə yeri var...

**Zümrüd QURBANQIZI,**  
"Respublika".